

## GÜNYAY ZEYNALOVA

## NAXÇIVAN MUXTAR RESPUBLİKASI ŞƏRAİTİNDƏ SOYA BİTKİSİ SORTLARININ KEYFİYYƏT GÖSTƏRİCİLƏRİ

Tədqiqat işləri 2019-cu ildə Bioressurslar İnstitutunun təcrübə sahəsində soya bitkisinin 15 ("Sinara", "Apus", "Opus", "Krasnodar-68", "Alexa", "Kyota", "Kofu", "Antonia", "Regale", "Bravo", "Kanata", "Angelica", "Asuka", "Bravo", "Regale") sortu üzərində aparılmışdır. Təcrübə işləri ümumi qəbul edilmiş metodikalarla uyğun olaraq 10 m<sup>2</sup> sahədə, dord təkrarla, əl ilə, hektar 0,6 mlrd. cürcərə bilər toxum hesabı ilə, N<sub>30</sub> P<sub>2</sub> K<sub>2</sub> sənajda aparılmışdır. Qulluq işləri Naxçıvan Muxtar Respublikası üçün ümumi qəbul edilmiş qaydada olunmuşdur. Məhsul bütün variantlarda üzrə eyni vaxtda yığılmışdır. Toxumların tam yetişmə fazasında məhsuldarlıq elementlərinin analizi üçün toxum materialları götürülmüşdür. Məhsuldarlıq elementlərinin öyrənilməsi üçün nümunelər 15 bitkiden 4 təkrarda götürülmüşdür. Keyfiyyət analizləri (zülal, yağı, nəmlik və selluloza) "Cənəşənpur-119 M" cihazında aparılmışdır. Aydın olmuşdur ki, zülalın % -la miqdarı ən çox (38,8%) Antonia sortunda, yağın miqdarı ən çox (32,1%) Alexa sortunda, selluloza isə (3,8%) Asuka sortunda olmuşdur. Nəmlik bütün sortlarda üzrə orta hesabla 5% təşkil etmişdir.

Açar sözlər: soya, sort, keyfiyyət, zülal, yağı, selluloza, nəmlik, 1000 dənənin kütləsi, məhsuldarlıq.

**Giriş.** Əhalinin keyfiyyətli ərzaq məhsulları, o cümlədən bitkiçilik məhsulları ilə təmin olunması bütün dövrlərdə dövlətin ən müümən vəzifələrindən biri olmuşdur. İnsanlar çoxəşrlik təsərrüfat təcrübələri prosesində ətrafı töbüt mühitindən seçməklə özünü istifadəsi üçün xeyli miqdarda bitki növləri mədəniiləşdirmişdir. İnsanlar ən yaxşı növ və sortları seçməklə və yetişdirməklə bitkilərin məhsuldarlığını durmadan artırılmasına çalışırlar. Bitkiçilik sahəsində alınan məhsul, əsasən, insanların qidalanmasında ərzaq, heyvanların baslanmasında yem və yüngül sənayedə xammal kimi istifadə edilir. Bu sahə insanlara kifayət qədər taxıl, şəkər, bitki yağı, lif, boyaq maddələri, dərmən və s. verir. Məhsul buna görə də bitkiçilik kənd təsərrüfatının əsas sahəsi hesab edilir.

Qədim zamanlardan bəri insanlar qidalanmanın sağlam həyat sürməkdə əhəmiyyətini başa düşmüs və bir sıra xəstəliklərin qidalanma ilə bağlılığını müəyyən etmişlər. Böyük rus alimi İ.İ. Meçnikov (1845-1916) tədqiqatının nəticəsi olaraq göstərmişdir ki, insanlar qidalanmaya düzgün əməl etməyərək vaxtından əvvəl qocalır, xəstələrin və həyatlarını məhv edir, əgər insanlar rasionallıq qidalanmaya əməl etsələr, 120-130 il yaşaya bilərlər. Hüceyrələrin yenilənməsi və lazımı funksiyaların yətirməsi üçün əsas qida maddələrinə - zülallara, karbohidratlara, yağlara və mineral maddələrə ehtiyac vardır. Eyni zamanda qida maddələri fermentlərin, hormonlarının və maddələr mübadiləsini nizamlayan digər maddələrin əsas mənbəyi hesab olunur.

Müasir dövrə bitki xammalları arasında insanın qida rasionundə müümən əhəmiyyət kəsb edən dənli-paxaklı bitkilərdir. Dənli-paxaklı bitkilər Fabaceae fəsiləsinin müxtəlif botaniki cinsləridirlər. Onların bioloji xüsusiyyətləri və bacarılmış aqrotexnikasında ümumi cəhətlər çıxdır. Onlar birilik, çoxılık, yazılıq və qışlıqlırlar. Dənli-paxaklı bitkilərin məhsulu zülalla zəngin olduğundan onlar ərzaq, yem və texniki məqsədlər üçün bacarılırlar.

Soya tərkibindəki zülalın miqdarına və digər qiyməti bioloji aktiv maddələrə görə dənli-paxaklı bitkilər arasında əsas yerlərdən birini tutur. Soya zülalının tərkibinə bütün amintursuları daxildir. Soya dəninin tərkibində zülallarla yanaşı 18-24% yağı, külli miqdarda vitaminlər (A,

B, D, E) vardır ki, bunlar da insan orqanizminin normal boy və inkişafını təmin edir, raxitlə xəstələnmənin qarşısını alır. Dənində 33-45% zülal və 25-27% sulu karbonlar vardır. Bitki yağı istehsalına görə dünyada birinci yeri tutur. Onun payına 40%, günbəxanın payına isə 18-20% düşür [2, s. 17]. Soyadan müxtəlif istiqamətlərdə istifadə edilir. O, ən çox yağı və un istehsalında işlədir. Soya paxlasından hazırlanmış süd, tərkibindəki kecənə görə heyanət südü kimidir. Ona görə də ondan insanların qidalanmasında və sənaye məqsədləri üçün istifadə olunur. Soya unu və cecəsi heyanalar üçün çox dayarlı yemdir. Cecasında və ununda kifayət qədər zülal vardır. 1 kq soya dənində 1,31-1,47 yem vahidi, 275-338 qrəm həzm olunan protein olur. Ümumiyyətə, soyadan 400-a qədər müxtəlif növ məməlatlar alırmış. Soya yaşı yem, silos və senaj məqsədilə deyecədir. Silos məqsədilə soya qarğıdalı və sorqo ilə qarışır. Soyanan ot üçün biçilmiş 100 kq yaşlı kütlösündə 21 yem vahidi, 3,5 kq həzm olunan protein vardır. Gövdəsinin (saman) 100 kq-da 32 yem vahidi, 5,3 kq zülal vardır ki, ev heyanları tərəfindən yaxşı yeyilir. Soya dənində 10%-ə qədər fruktoza, saxaroza, qlukoza, 7,2% kül vardır [6, s. 129].

Soyanın daxil olduğu *Glycine* L. cinsi 40 növü əhatə edir, bu da öz növbəsində üç bölməyə bölünür [5, s. 237-286]. Bütün növlər və sortlar birilik bitkidir. Soya bitkisi göstərildiyi kimi, paxlalar ailəsinə mənsubdur. Gövdəsi 60-100 sm hündürlükdə olmaqla dikdurandır, möhkəmdir, yatır. Paxlalar dayıb yetişsənən yarpaqlar saralıb quruyur və saplaqları ilə birlikdə tökülmüş. Yarpaqları uzun saplaqlıdır, üç ləpəlidir, bitkidə tək-tək yerləşir. Məhsul yüksək zamanı bitkilər gövdələrdən və paxlalarдан ibarət olur. Bəzi yemçilik soya növlərindən paxlalar yetişən vaxtı yarpaqlar saralır, lakin tökülmür. Gövdə, budaqlar, yarpaqlar və paxlalar boz rəngə çalan tükükcülərə örtülüdür. Çiçəklər kiçik, bənövşayı və ya ağ ranglıdır, yarpaq qolluğunда salxmış formasında yerləşir. Soya öz-özünə tozlanan bitkidir. Təbii şəraitdə onda çarşap tozlanma çox as Baş verir. Soyanın 500-a yaxın növmüxtəlifiyi və ya sortları mövcudur. Bunlar gövdənin hündürlüyü, denin böyüklüyü, rənginə, formasına və başqa əlamətlərə görə fərqlənlərlər. Soyanın vegetasiya müddəti sortlarının bioloji xüsusiyyətlərindən və bacərmə şəraitindən asılı olaraq xeyli dəyişik olur. Bəzi sortlar 75-80 gün ərzində yetişir, lakin geciyən sortların vegetasiya müddəti 130-140 gün və daha çox olur.

Soya bitkisi istiliyi çox tələbkardır. Onun boy və inkişaf üçün ümumən 1700-2700°C istilik tələb olunur. O, ciçəkləmə və paxlaların yetişməsi fazalarında da çox istilik tələb edir. Həmین inkişaf fazalarının yaxşı getməsi üçün orta optimal temperatur 15-18°C hesab olunur. Toxumların cürcərməsi üçün torpağın temperaturu 9-10°C-yə bərabər olmalıdır. Yaxşı cürcərmə əldə etmək üçün 15-20°C optimal hesab edilir. Yaz şaxtalarını -1, -2, -5°C soya bitkisi yaxşı keçirir, lakin boyatma zaifdir. Soya qısa gün soyanın yaxşı budaqlanmasına və böyüməsinə səbəb olur, ciçəkləməsinə tezlisdir, ancaq paxlaların dolmasını və yetişməsinə ləngidir. Uzun günlər issa ciçəkləməni gecikdirir və yarpaqların tez saralıbmələrinə səbəb olur, buna görə də paxlalar tez dolar və tez də yetişir. Günün uzunluğu bitkilərin məhsuldarlığına da təsir göstərir: gün uzandıqda, azotla yaxşı qidalanıqdə bitkilərdə budaqların sayı və həmçinin dənən sayı çoxalır, ancaq 1000 dənənin kütləsi azalır. Soya toxumunun yarvazlaşması üçün 10-15 gün ərzində 20-25°C və havanın nəmliyi 75%-ə bərabər olmalıdır. Dənli-paxaklı bitkilər arasında soya nomliyi ən çox sevən bitkidir. Lakin o, bataqlıq, çox rütubətlidə və təsərrüfatda pis böyüyür. Özünün güclü və çox darlinliyə gedən kök sisteminin olmasına görə, soya başqa paxlalılara nisbətən, qısamüddəti torpaq quraqlığını yaxşı keçirir. Soyanın yaxşı boy atıb məhsul verməsi üçün yay aylarında (iyun, iyul, avqust)

300 mm-ə qədər yağıntı kifayət edir. Soyanın ən çox nəmlişlik və istilik istəməsi çiçəkləmə və paxlaların yetişməsi fazalarına təsadüf edir.

Soya bitkisi üçün on yaxşı saləf bitkisi dənli-paxlalarıdır. O, qara herikdən sonra yazılıq və payızlıq taxillər becərildikdə çox yüksək məhsul verir [3, s. 37-38]. Soya torpağın müntbitliyinə və gübərlərin tətbiqinə çox həssasdır. Gübərlərin hər birindən (NPK) hektara 40 kg verildikdə, o, yaxşı məhsul verir. Bu zaman hektara 10-20 ton peynini superfosfatla torpağa verdikdə soya bitkisinin boy və inkişafı yaxşılaşır. Soya bitkisi üçün dərin payızlıq şumun (28-30 sm) aparılması yaxşı nəticə verir, lakin şumdan övəl (əgər saləf bitkisi taxıl bitkisi olmursa) sahədə 10-15 sm dərinlikdə yumşaltma aparmaq zəruridir. Soya bitkisinin sahəsində şumdan qabaq torpağı nitraginin verilməsi və ya toxumlara qarışdırılması məhsuldarlığın yüksəlməsinə köməklik göstərir [1, s. 87-96].

Hal-hazırda soya bitkisini əkib becərmək üçün onun aşağıdakı sortlarından istifadə olunur: Bistritsa, Volna, Rannyyaya 10, Provar, Komsomolka, UNİİMК-9, Plamyta, Bayson, Visokoroslava 3 və s. [3, s. 24-27].


**MATERIAL VƏ METODİKƏ.** Tacrübə işləri ümumi qəbul edilmiş metodikalara uyğun olaraq  $10 \text{ m}^2$  sahədə, dörd təkrardır, ə ilə, hektara 0,6 mln cürcə bilən toxum hesabı ilə, N<sub>30</sub> P<sub>45</sub> K<sub>45</sub> fonunda aparılmışdır. Qulluq işləri Naxçıvan Muxtar Respublikası üçün ümumi qəbul edilmiş qaydada olunmuşdur. Məhsul bütün variantların üzrə eyni vaxtda yığılmışdır. Toxumların tam yetişmə fazasında məhsuldarlıq elementlərinin ölçüsü üçün toxum materialları götürülmüşdür. Məhsuldarlıq elementlərinin öyrənilməsi üçün nümunələr 15 bitkiden 4 təkrarda götürülmüşdür. "Dənli-taxıl, paxlavı və texnikli bitkilər" laboratoriyasında olan "Analizator infrokrasnnyiy c LOMO fotonika plius" cihazında soya bitkisinin (Sinara, Apisa, Opus, Krasnodar-68, Alexa, Kyota, Kofu, Antonia, Regale, Bravo, Kanata, Angelica, Asuka, Bravo, Regale) sortlarının keyfiyyət göstəriciləri: nəmlik, protein, yağ və selluloza analizi üçün öyrənilir. Nümunələrin 1000 dənənin kütləsi, natura çəkisi, bir paxlakadı dənənin çəkisi isə "Denver instrument APX-1502, max-1500 g, d=0,01g" analitik tərəzidə aparılır (şəkil 1, 2).

Sort nümunələrinin öyrənilməsində N.İ.Korsakovun [4, s. 159] və A.M.Ovçinnikovanın [7, s. 46] metodikalardan istifadə olunmuşdur.

#### Cədvəl

##### Soya bitkisinin keyfiyyət analizi

Sortun adı	Nəmlik, %	Zülal, %	Yağ, %	Selluloza, %	1000 dənənin kütləsi, q	Məhsuldarlıq fakturasiya, %
Sinara	6	33,9	28,2	4	180,1	135,3
Apisa	6,3	32,4	30,1	3,3	195,0	663,3
Opus	7,4	36,9	26,8	3,0	128,2	1324,5
Krasnodar-68	5,5	33,9	28,2	3,0	115,3	490,9
Alexa	5,0	30,1	32,1	3,4	152,4	1337,2
Kyota	5,7	35,2	28,2	2,9	103,2	323,9
Kofu	5,8	34,0	27,9	3,3	156,7	1274,5
Antonia	7,9	38,8	25,8	3,3	157,8	1330,5
Regale	3,3	29,5	29,4	3,2	137,3	1334,8
Bravo	2,2	26,9	28,2	2,7	169,1	1396,8
Kanata	2,6	28,7	28,7	2,5	152,3	942,6
Angelica	5,1	32,6	29,3	2,4	76,9	149,4
Asuka	5,7	34,4	26,5	3,8	102,8	1242,2
Bravo	3,0	29,1	28,6	2,7	132,3	515,9
Regale	4,1	30,9	28,2	3,3	88,8	160,0



Şəkil 1, 2. "Analizator infrokrasnnyiy Спектран-119М, ЛОМО фотоника плюс" cihazı ilə soyanın keyfiyyət analizinin aparılması.

**ALİNİŞ NƏTİCƏLƏRİN MÜZAKİRƏSİ.** Soya tərkibindəki zülalın miqdarına (35-45%) və bioloji qiyatının gərə dənli-paxlalar arasında birinci yeri tutur. Zülalı aminturşularının tərkibinə gərə heyvan mənşəli zülala yaxındır və insan orqanizmi tərəfindən asanlıqla mənimşənilir. Lizin, triptofan və metionin kimi aminturşuları soyanın tərkibində vardır. Soya proteini ət proteinini əvəz edə bilir. Soya zülalından plastrmas, sünü yun parçaları, kley və başqa məsiət əşyaların istehsalında xammal kimi işlədir. Bizim apardığımız tədqiqatlarda soyada zülalın miqdarı ən çox Antonia 38,8%, ən az Bravo 26,9%, orta qiymət isə 32,5% olmuşdur (cədvəl).

Soya dəninin tərkibində zülallarla yanaşı 18-24% yağ var. Soya yağı emal olunanndan sonra əsasən marqarin və tibbdə müalicə preparati kimi istifadə olunan lesitin almaq üçün xammal kimi işlədir. Konditer, toxuculuq və başqa sonnaya sahələrində lesitin yumurtaya sarısını əvəz edir. Sabun bishirmədə, lək və rəng qarışıqlığı hazırlanmasında soyaya yağlı geniş istifadə edilir, əgər rəng soyaya yağı qarışdıranda onun ağıllığını artırır və sonralar onun saralmasına qarışır. Bizim apardığımız tədqiqatlarda soyada yağının miqdarı ən çox Alexa 32,1%, ən az Antonia 25,8%, orta qiymət isə 28,41% olmuşdur (cədvəl).

Nəmlik üçün orta qiymət 5%, ən çox nəmlik Antonia 7,9%, ən az Bravo 2,2%, selluloza üçün orta qiymət 3%, ən çox selluloza Asuka 3,8%, ən az isə Angelica 2,4% olmuşdur (cədvəl).

#### ƏDƏBİYYAT

1. Aliyev D. A. Akperov Z.I. Фотосинтез и урожай сои. Москва-Баку, 1995, 126 c.
2. Aliyev D.A. Аминокислотный состав белков зерна и возможность его использования в селекции на повышение качества урожая сои // Растениеводство, 1991, № 10, с. 17.
3. Baranov V.F., Dubrovskikh L.N. Оптимизация сроков посева разных сортов сои // Земледелие, 2007, № 2, с. 24-27.
4. Korsakov N.I. Соя: методические указания по селекции и семеноводству / Ленинград: ВИР, 1975, 159 c.
5. Minkevich I.A. Растениеводство Москва: Высшая школа, 1968, 480 c.
6. Miroshnikova E., Bodolazskaya E. Целительная сила сои. Ростов-на-Дону. Феникс, 1999, 220 c.

7. Овчинникова А.М. Методические указания по изучению устойчивости сои к грибным болезням. Ленинград: ВИР, 1979, 46 с.

*AMEA Naxçıvan Bölmesi*  
E-mail: gunay141193@gmail.com

**Gunay Zeynalova**

### GRAIN QUALITY OF SOYA VARIETIES IN THE CONDITIONS OF THE NAKHCHIVAN AUTONOMOUS REPUBLIC

The studies were conducted in 2019 at the pilot site of the Institute of Bioresources over 15 ("Sinara", "Apisa", "Opus", "Krasnodar-68", "Alexa", "Kyota", "Kofu", "Antonia", "Regale", "Bravo", "Kanata", "Angelica", "Asuka", "Bravo", "Regale") soybean plant varieties. The experiments were laid according to the generally accepted method on plots with a record area of 10 m<sup>2</sup>, in four repetitions. Sowing seeds was carried out manually. The row spacing is 45 cm. The sowing rate of germinating soybean seeds is 0,6 million pcs / ha. Background of mineral fertilizers – N<sub>30</sub>P<sub>45</sub>K<sub>45</sub>. The cultivation technology is generally accepted in the conditions of the Nakhchivan Autonomous Republic. Harvesting was carried out simultaneously on all variants of the experiment. In the phase of complete ripeness of seeds, plant samples were taken on each variant for analysis of the crop structure. Elements of the crop structure were determined by test sheaves of 25 plants from each plot in 4-fold repetition. The protein, oil, moisture, and cellulose content in soybean seeds were determined using a Spectran-119 M instrument designed for express grain analysis. It was found that Antonia variety is different in protein content (38,8%), Alexa variety in oil content (32,1%,), Asuka variety in cellulose content (3,8%), and humidity in all varieties averaged 5%.

**Keywords:** Soya, variety, quality, protein, oils, cellulose, moisture, mass of 1000 grains, yields.

**Гунай Зейналова**

### КАЧЕСТВЕННЫЕ ПОКАЗАТЕЛИ ЗЕРЕН СОРТОВ СОИ В УСЛОВИЯХ НАХЧИВАНСКОЙ АВТОНОМОЙ РЕСПУБЛИКИ

Исследования проводились 2019 года на опытном участке Института Биоресурсов над 15 ("Sinara", "Apisa", "Opus", "Krasnodar-68", "Alexa", "Kyota", "Kofu", "Antonia", "Regale", "Bravo", "Kanata", "Angelica", "Asuka", "Bravo", "Regale") сортами сои. Опыты закладывали по общепринятой методике на делянках с учётной площадью 10 м<sup>2</sup>, в четырёхкратной повторности. Посев семян проводился вручную. Ширина междуядий – 45 см. Норма высева всех сортов сои – 0,6 млн. шт/га. Фон минеральных удобрений – N<sub>30</sub>P<sub>45</sub>K<sub>45</sub>. Технология выращивания общепринята в условиях Нахчиванской Автономной Республики. Уборка урожая проводилась одновременно на всех вариантах опыта. В фазе полной спелости семян на каждом варианте отбирали пробы растений для анализа структуры урожая. Элементы структуры урожая определяли по проблемным снопам из 25 растений с каждой делянки в 4-х кратной повторности. Содержание белка, масла, влажность и целлюлоз в семенах сои определяли с помощью прибора «Спектран-119 М» предназначен для экспресс анализа зерна. Выясено, что сорт Antonia отличается по содержанию белка (38,8%), сорт Alexa – по содержанию масла (32,1%), сорт Asuka по содержанию целлюлозы (3,8%) а влажность у всех сортов составила в среднем 5%.

жение белка, масла, влажность и целлюлоз в семенах сои определяли с помощью прибора «Спектран-119 М» предназначен для экспресс анализа зерна. Выясено, что сорт Antonia отличается по содержанию белка (38,8%), сорт Alexa – по содержанию масла (32,1%), сорт Asuka по содержанию целлюлозы (3,8%) а влажность у всех сортов составила в среднем 5%.

**Ключевые слова:** Соя, сорт, качество, белок, масла, целлюлоз, влажность, масса 1000 зерен, урожайность.

*(Aqrar elmləri üzrə elmlər doktoru Varis Quliyev tərəfindən təqdim edilmişdir)*

Daxilolma tarixi:	İllkin variant	04.03.2020
	Son variant	24.04.2020